

ABB ASC-də hüquqi şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və kredit təşkilatlarına göstərilən bank xidmətləri üzrə **TARİF CƏDVƏLİ**

Xidmət növü	Tariflər	
	Milli valyutada aparılan əməliyyatlar	Xarici valyutada aparılan əməliyyatla
Hesabın açılması		
Bank hesabının açılması	pulsuz	
Hesab üzrə sənədlərin verilməsi		
Hesab üzrə çıxarışların verilməsi	pulsuz	
Bank-maliyyə sənədlərinin, o cümlədən çıxarışların surətinin verilməsi (1 hər bir sənədə görə)	Cari il - 2 AZN; əvvəlki illər - 10 AZN	
Araşın verilməsi	10 AZN	
Hesab əməliyyatları üzrə məlumatların ötürülməsi		
SMS-məlumatlandırma	pulsuz	
E-mail məlumatlandırma	pulsuz	
Nağd vasitənin qəbulu və verilməsi		
Hesabdan nağd vasitənin verilməsi	0.5%	0.6%
Hesaba nağd vasitənin qəbulu bankın kassaları vasitəsilə	pulsuz	
Müştərinin digər filialdakı şöədəki hesabına nağd vasitənin qəbulu	0,02% (min. 1 AZN, maks. 50 AZN)	0,05% (min. 1 USD ekv. maks. 50 USD ekv.)
İstifadəyə yararsız əskenasların qəbulu və dəyişdirilməsi	5%	
Metal pulların qəbulu və dəyişdirilməsi (100 AZN-dən çox olduqda)	5%	
Nağd vasitənin alınması üçün çek kitabçası (25 vərəq)	6 AZN	
Nağd vasitələrin və qiymətlərin inkassasiyası	razılaşmaya əsasən	
E-Manat ödəniş terminallarında		
Hesaba nağd vasitənin mədaxili	pulsuz	
Gündəlik mədaxil limiti	15 000 AZN	
Köçürmələr		
Bankdaxili köçürmələr		
Müştərinin bir filialda/şöbədə olan hesablarına köçürmə	pulsuz	
Müştərinin digər filialda/şöbədə olan hesabına köçürmə	0,02% (min. 1 AZN - maks. 20 AZN)	0,02% (min. 1 USD ekv. - maks. 20 USD ekv.)
Digər bankdaxili köçürmə	0,05% (min. 1 AZN - maks. 50 AZN)	0,05% (min. 1 USD ekv. - maks. 50 USD ekv.)
Respublikadaxili köçürmələr		
Ani Ödənişlər Sistemi vasitəsilə	0,1% (min. 1 AZN - maks. 50 AZN)	-
XÖHK vasitəsilə	0,1% (min. 1 AZN - maks. 50 AZN)	-
AZIPS vasitəsilə	0,15% (min. 3 AZN - maks. 100 AZN)	-
Respublikadaxili valyuta köçürməsi	-	0,1% (min. 1 USD ekv. - maks. 50 USD ekv.)
İcra edilmiş köçürmənin araşdırılması	10 AZN	10 USD ekv.
Köçürmənin icrasından sonra ödəniş sənədlərində dəyişikliklərin edilməsi	5 AZN	5 USD ekv.
Ödəniş tapşırığının geri qaytarılması üçün sorğunun qəbul olunması	5 AZN	5 USD ekv.
Respublikadan kənara köçürmələr		
Köçürmə	-	0,30% (min. 30 USD ekv. - maks. 500 USD ekv.)
Tacili icra edilən köçürmə (valyutalaşma tarixi cari iş günü olmaq şərti ilə)	-	0,20% (min. 10 USD ekv. - maks. 400 USD ekv.)
"MBA-Moskva" bankların müştəriyə köçürmə	-	0,5% (min. 40 USD ekv. - maks. 600 USD ekv.)
İcra edilmiş köçürmənin araşdırılması (xarici bankın xidmət haqqı da əlavə oluna bilər)	-	50 USD ekv.
Köçürmənin icrasından sonra ödəniş sənədlərində dəyişikliklərin edilməsi	-	50 USD ekv.
Ödəniş tapşırığının geri qaytarılması üçün sorğunun qəbul olunması	-	10 USD ekv.
Mübadilə əməliyyatları (konvertasiya)		
Bankın alqı/satış məzənnəsi ilə aparılan konvertasiya əməliyyatları	pulsuz	
Elektron bankçılıq		
İnternetBank xidmətinə qoşulma	pulsuz	
İnternetBank parol kalkulyator (açarların) əldə edilməsi Açarların sayı bir və ya iki olduqda 2-dən çox olduqda əlavə hər açara görə birdəfəlik ödəniş	pulsuz 30 AZN	
İnternetBank parol kalkulyator (mobil telefon)	pulsuz	

1 - "Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat"-in müddəalarına uyğun

Xidmət növü	Tariflər
Qarantia əməliyyatları	
Qarantiyanın açılması (Respublikadaxili Tender qarantiyası)	0.3% (min. 50 AZN/USD/EUR)
Qarantiyanın açılması (Digər)	0.3% (min. 100 AZN/USD/EUR)
Şərtlərin dəyişdirilməsi (Respublikadaxili Tender qarantiyası)	50 AZN/USD/EUR
Şərtlərin dəyişdirilməsi (Digər)	100 AZN/USD/EUR
Məbləğin artırılması (Respublikadaxili Tender qarantiyası) ²	0.3% (min. 50 AZN/USD/EUR)
Məbləğin artırılması (digər) ²	0.3% (min. 100 AZN/USD/EUR)
Digər bankın kontr-qarantiyası əsasında qarantiyanın açılması	0.3% (min. 150 AZN/USD/EUR)
Digər bankın kontr-qarantiyası əsasında açılmış qarantia məbləğinin artırılması ²	0.3% (min. 150 AZN/USD/EUR)
Qarantiyanın avizolanması (Respublikadaxili)	0,1% (min. 50 AZN/USD/EUR - maks. 300 AZN/USD/EUR)
Qarantiyanın avizolanması (Respublikadan kənər)	0,1% (min. 50 AZN/USD/EUR - maks. 500 AZN/USD/EUR)
Qarantia üzrə təqdim olunmuş sənədlərin qəbulu, yoxlanılması və ödənilməsi	0,1% (min. 100 AZN/USD/EUR - maks. 500 AZN/USD/EUR)
Prinsipalın mürciəti əsasında qarantiyanın ləğvi	50 AZN/USD/EUR
Akkreditiv	
Akkreditivin açılması	0.3% (min. 100 AZN/USD/EUR)
Şərtlərin dəyişdirilməsi	100 AZN/USD/EUR
Məbləğin artırılması ²	0.3% (min. 100 AZN/USD/EUR)
Akkreditivin avizolanması	0,1% (min. 100 AZN/USD/EUR - maks. 500 AZN/USD/EUR)
Ötürülebilen (transferable) akkreditivin ötürülməsi	0,2% (min. 100 AZN/USD/EUR - maks. 500 AZN/USD/EUR)
Təqdim olunmuş sənədlərin qəbulu, yoxlanılması	0,1% (min. 100 AZN/USD/EUR - maks. 500 AZN/USD/EUR)
Ödəniş	0,1% (min. 100 AZN/USD/EUR - maks. 500 AZN/USD/EUR)
Prinsipalın mürciəti əsasında akkreditivin ləğvi	100 AZN/USD/EUR
İnkasso	
Sənədlərin inkassoya qəbulu	0,1% (min. 100 AZN/USD/EUR)
Şərtlərin dəyişdirilməsi	50 AZN/USD/EUR
Digər	
ABB ASC-yə aid olmayan əqdlər üzrə məlumat və sorğuların göndərilməsi, yığnaldılması və s.	100 USD
Qarantia və Akkreditiv üzrə sənədlərin ödənişsiz qaytarılması	100 AZN/USD/EUR
İtirilmiş sənədlərin surət və dublikatların verilməsi (hər sənəd toplusu üçün)	100 AZN
Yerli poçt xidmətləri (hər sənəd toplusu üçün)	10 AZN
Xarici poçt xidmətləri (hər sənəd toplusu üçün)	70 USD

² Artırılan məbləğə hesablanır

Digər valyutada olan əqdlər üzrə xidmət haqqı əməliyyat gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunan rəsmi məzənnəsi ilə AZN ekvivalentində tutulur

Kart əməliyyatları	
Xidmət növü	Tarif
Vəsaitin əmək haqqı kartlara köçürməsi	0.80%

Ödəniş kartlarının buraxılmasına görə illik xidmət haqqı (AZN ilə)

MasterCard Debit	VISA Classic / MC Standard	VISA Gold / MC Gold	VISA Platinum / MC Platinum	VISA Business / MC Business	VISA Business Gold	Gömrük kart (VISA Electron)	SahibKart
illik - 10	illik - 10	illik - 30	illik - 50	illik - 15	illik - 30	illik - 10	3 illik - 10

- Kartların buraxılış müddətindən asılı olaraq xidmət haqqı əvvəlcədən ödənilir

Digər xidmətlərə görə komissiya haqları	
Kartın tacili hazırlanması (yalnız Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərində yerləşən Bankın filial və şöbələri üçün)	10 AZN
PIN-change (PIN kodun dəyişdirilməsi) xidməti	1 AZN
Bloklaşmış PIN kodun bərpası	pulsuz
"SMS xəbərdarlıq" xidməti	0,40 AZN aylıq (ƏDV ilə)
Kart yararsız hala düşdükdə və ya PIN-kodu unudulduqda kartın müddətindən asılı olmayaraq yeni kartın verilməsi	5 AZN
Kart müştəridən asılı olmayan səbəblərdən yararsız hala düşdükdə (maqnit zolağının və ya çipin oxunmaması, kart postahının və ya PIN zərfinin əvvəlcədən yararsız olması) ödəniş kartının yenilənməsi	pulsuz
Ödəniş kartı itirildikdə və ya oğurlandıqda yeni kartın verilməsi	Kartın növündən asılı olaraq bankın mövcud tariflərinə uyğun

- İş günləri saat 14:00-a kimi sifariş edilən kartlar həmin gün hazırlanır

- SMS Notification - VISA Gold/MC Gold, VISA Platinum/MC Platinum ödəniş kartları üçün pulsuz

- Digər komissiyalarla bağlı məlumatı "ABB" ASC-də ödəniş kartları üzrə "T A R İ F" cədvəlində nəzərdən keçirə bilərsiniz

Xidmət növü	Tarif
Depozit qutularının icarəsi (Bakı şəh. / Region)	
Kiçik (0-20,000 kub.sm.) (aylıq icarə haqqı)	15 AZN / 10 AZN (ƏDV dax.)
Orta (20.000 kub.sm - 60.000 kub.sm.) (aylıq icarə haqqı)	30 AZN / 15 AZN (ƏDV dax.)
Böyük (60.000 kub.sm artıq) (aylıq icarə haqqı)	50 AZN / 30 AZN (ƏDV dax.)
Seyfin açarının itirilməsi/yararsız hala salınmasına görə cərimə (ƏDV dax.)	120 AZN
Elektron depozit qutuları üçün nəzərdə tutulmuş xüsusi plastik kartın itirilməsi/yararsız hala salınmasına görə cərimə (ƏDV dax.)	20 AZN